



Tariyel Ümid
İranlı Mühacirlər
Ədəbi Birliyinin sədri,
Dədə Qorqud
Beynəlxalq Mükafatı
Laureatı

**Əqidə uğrunda məğlub
olsan da, qalibsən.**

KÖÇ
(poema)

Dağları yaşıl-yaşıl,
Yolları kəmə-kəmə...
Ağıma belə gələr
Kəndimiz-kəsəyimiz.
Darılı çörəyimiz,
Bircə but arpa, buğda,
Bircə çuval tənəki.
Ayranı da, yağı da
Tüstü kimi dağılan
İnek kimi sağılan
İgid kimi soylanan
Dürmüşkanlı kəndimiz.
Tək Əhərə söykənən
Hey Təbrizə boylanan
Dürmüşkanlı kəndimiz.

Bənövşə qoxulu kolu-kosu var
Sarmaşığı bələkli dərələrində.
Elin gül açmayan min arzusu var,
Daşlı kədiklərin bərələrində.
Canavar aparan qurbanlıq quzu,
Mən də qurban verdim körpə çağımı.
Göydə şam bildiyim,
Ey dan ulduzu,
Sənə bağladım uşaqlığımı.

Yox-yox, uşaqlığım mənə gərəkdir,
Mən kimin oğluyam, gərək mən biləm.
Səsin kəndimizdən yüksələcəkdir,
Mən təzə başlanan bir kino-filməm!

Bu gecə qar yağmışdı,
Ay da təzə doğmuşdu.
Qar üstə Ay!
Evdəkilər
möhür durub susmuşlar.
Elə bil ki, bir-birindən küsmüşlər.

İt ulayır astanada,
Gümüş düzən batır səsə
Toyuqlar da mürgü döyür
quşxanada,
hiss etmişlər deyən nəşə,-
gecə nəşə olacaqdır.
Nənəm horu yığıdırır,
Babam tez-tez qəlyanından
Hirsli-hirsli qullab vurur,-
Gecə nəşə olacaqdır.

İt ulayır astanada
Anam deyir:- Səsin batsın!
Xuda var ki, bu dünyada,
Gedib ona səsin çatsın
Kişi gedib iclasa
Təbrizdən xəbər bilə
Ya vuruşaq ölənəcən,
ya çəkilək...
Kaş tez gələ!
Gecə keçir gəlib çıxmır,
gecə gəlsə yenə varıq.
Səhər gəlsə...
Yox, səhərə,
sağ- salamat biz çıxmarıq...

Atlı çapır,
zülmet tutub

solu-sağı.
Kəhər atın ayağından
Od sıçrayır,
Şimşək kimi
Yarıb keçdi qaranlığı,
O, özüdür-Qaradağlı,
Dürmüşkanlı homə sədri,
Təbrizdən tapşırıq alıb.
Təkcə əlac ona qalıb,
Deyilən tək olmalıdır;
Xudafərin körpüsünü
ya keçməli,
ya da qalıb ölməlidir.
Atlı çapır, fikirləşir,
Qaranlıqda işıq yanır.
Elə bil ki, at getməyir,
Elə bil ki, yol uzanır.

Ağ səhrada qar içində
Kənd görünür, itlər hürür.
Birdən kəndi oyadaram...
(Atlı çapır, hey düşünür.)

Uzaqdan baxır,
damlar necə verib
kürək-kürəyə.
Dirəklər elə bil
bir pəhləvandır.
Uzaqdan baxır;
Bəyaz səhrada
bu kəndin damları
qara karvandı.

- Yiğışın, gedirik!...
Əl atır üzünə nənəm,
əlləri əllərdən üzülən nənəm.
Gen dünya
Başına hərlənir onun
Demə, ağ günlərin
Bu imiş sonu.
- Ay bala, biz qalaq,
sən get.
Bir aya... üç aya,
Gələrsən əlbət.
- Ana, bilmək olmaz!

Atam yurdundan ayrılır,
Anam- qardaş- bacısından,
Nənəm elindən ayrılır,
Babam - uçuq daxmasından.

- Atı yəhərləyin,
uşağı üstünə qoyun!
Ana! Tut cilovu!
Qeyrətli kəhərim
yəhəri-beşiyim mənim!
Səni qoymaram qalasan,
Qalsın ev-eşiyim mənim.

At bir məni, bir anamı,
bir də telli tarımı
kürəyinə yük elədi.
Yalmanını
əynimizə kürk elədi.

Arxamızda
sərhəd çayı
düşüb qalır.
Bir gecədə itirdik biz
bir obanı,
həsət qalır...

Kəhər atı Arazyanı
bir sovxoza bağışladıq.
Qardaş deyib
bu dövrəni,
bu növrəği alqışladıq.

İllər sayıb, yubanmayıb,
qeyrətli at dayanmayıb,
neçə aydan sonra bildik
vurub keçibdir Arazı,
gedib çıxıb kəndimizə,
Araz ağzı.
Sərhidçinin gülləsi də
yalamayıb sağrısını.
At dözməyib,
at udmayıb ağrısını.
Gedib çıxıb göz dağı tək
kəndimizə.
Düşməni,
Yoxsa bizə?!



Əli Dəsti
Gəncə
şəhəri

AZƏROĞLU

İstədim məramım şeirlə yazım,
Tapmadım qafiyə mən, Azəroğlu!
Sənət meydanında budur murazım,
Olaydın Ustadım sən Azəroğlu!

Sevdin öz xalqını, sevdin sənəti,
Tükənməz köksünün gövhər sərvəti.
Azadlıq yolunda çəkdi zəhməti,
Düşdü saçlarına, dən Azəroğlu!

Səadət eşqiylə ilhama doldun,
Sülhün, ədalətin vurğunu oldun.
Doğma partiyadan dərslərini aldın,
Etdin könülləri, şən Azəroğlu!

Çağrışın ellərim gəlin Vətənə,
Milli hökuməti biz quraq yenə
O məzlum körpələr çıxсын ağ günə,
Olmasın Təbrizim, çən Azəroğlu!


Vətəndir, insana müqəddəs ana,
Qoymayaq yağlar toxunsun ona.
Xainlərin ömrü yetişsin sona,
Getsin ürəklərdən, kin Azəroğlu!

Ümid və ya həyat eksiri

Payız fəslidir. Yağışlı, küləkli
hava! Mavi səmanı bürümüş qara
buludlar arasından, qəmli ürəklərə
sevinc verən gündüzün mübarək
ışığı parlıyır. Təbiətin bu oynaq
payız havası, əslində, ürəkaçan və
zövqverən olsa da, nədənsə, mən-
də kədərli ovqat yaradır! Bu anlar-
da ürəkdə duyulan ağır əhval du-
rumunu yazıya çevirmək istərdim.
Kaş, bacaran qələm sahibi olay-
dım, insan və həyat barədə
düşüncələrimi dilə gətirə biləy-
dim. İnsan təbiətinə aid nəhs qəri-
bəlilər barədə ürək dolu deyiləsi
sözlər var...

Yenə də ümid! Fəqət, bu həyat
eksirini, insanları yaşadan bu ilahi
qüvvəni yorğun həyat əzabları sarsı-
da bilmir. Yorğun həyat və yorğun tə-
fəkkür əzabları! Kaş, həyat və tə-
fəkkür təlatümləri ana laylayına çev-
rilə biləydi. Kaş ilahi lay-lay neğmə-
ləri bütün insanlara təskinlik verə bi-
ləydi.

Əsəd Rza
Yəqubi



Yenə də, gərgin və qaranlıq gecə
gözləyir məni. Kaş, nə qaranlıq, nə
də gərginlik olaydı. Bununla da, dinc
anlara aman verməyən həyat və tə-
fəkkür təlatümləri sona çataydı. Nicat
yolunu ümid dərğahında görürəm.
Qoy, bu sarsılmaz ümid dərğahı
uğurlu və dinc həyat intizarında olan
bütün insanlara mənəvi dayaq olsun.
İnşəallah!

01.10.2016- cı il



Aşıq
Hüseyn
Cavan

FƏDAİ

(21 Azər fədailərinə ithaf)

Bir soraq gətirdi könül tərənə,
Sel kimi hər yanı aldı fəda.
Vuruş meydanında, silah əlində
Şir kimi meydana gəldi fəda

Yatdılar səngərdə toza torpağa
Verib canlarını elə sadağa,

Saraldı xainlər. döndü yarpağa
Düşmənin bağırını dəldi fəda.

Hirsənib aslanlar girdi meydana,
Xainin bağırını döndərdi qana,
Qurdu muxtariyyət mərdi-mərdana,
Zalımı taxtından saldı fəda.

Kəndlərdən qoç kimi gələn cavanlar,
Qorxmaz ölümündən heç qəhrəmanlar,
Koroğlu tək nəre çəkən oğlanlar,
Coşub meydanlara doldu fəda.

Çəkildi dumanlar, göründü dağlar,
Bəzəndi bağçalar, bəzəndi bağlar,
Gəldi elimizə bu gözəl çağlar,
Özü öz haqqını aldı fəda.

Gördüm cəlladların gəlmir nəfəsi,
Coşğun ürəklərin artdı həvesi,
Hüseynin göylərə ucaldı səsi,
Şövlə sazını çaldı, fəda

BAŞ REDAKTOR:
Rəhim Hüseynzadə

Redaktorlar:
Həsən Ahəngi
Həsən Babai

Qəzet 18 yanvar
1994-cü ildə dövlət
qeydiyyatına alınıb.

Hesab nömrəmiz
Bankın adı: "Kapital bank" ın
1 saylı Yasamal filialı
Hesab nömrəsi
AZ80AIB33080019443302338103

VÖEN: 1301812021

Ünvanımız: Bakı 9,
Əli bəy Hüseynzadə 66,
Tel: 594-53-94

e-mail:irmuhacir@mail.ru

Qəzet "İranlı Mühacirlər
Cəmiyyəti" İctimai Birliyinin
kompyuter mərkəzində yığılıb.
"Son Dakika" mətbəəsində
çap olunub.

Tiraj: 250